

## Modifikasiya olunmuş halloizitin iştirakı ilə mazutun hidrokrekinqi

V.M. Abbasov, k.e.d., H.C. İbrahimov, t.e.d.,  
G.S. Muxtarova, t.ü.f.d., A.B. Həsənova,  
B.M. Əliyev, f.-r.e.n., A.E. Əlizadə, k.ü.f.d  
Neft-Kimya Prosesləri İnstitutu

e-mail: gulermuxtarova@yahoo.com

**Açar sözlər:** hidrokrekinq, mazut, halloizit, kecid metalları, hidrolyza və ion mübadilə metodları, benzин fraksiyası

### Гидрокрекинг мазута с участием модифицированного галлоизита

В.М. Аббасов, д.х.н., Х.Дж. Ибрагимов, д.т.н.,  
Г.С. Мухтарова, д.ф.т.н., А.Б. Гасanova,  
Б.М. Алиев, к.ф.-м.н., А.Э. Ализаде, д.ф.х.н.  
Институт нефтехимических процессов

**Ключевые слова:** гидрокрекинг, мазут, галлоизит, методы пропитки и ионного обмена, бензиновая фракция.

Представлены результаты исследования процесса гидрокрекинга мазута с участием модифицированного методами пропитки и ионного обмена переходными металлами (Ni, Mo) галлоизита. Установлено, что при осуществлении процесса гидрокрекинга с участием галлоизита при оптимальных условиях (430 °C, 4 MPa) выход светлых нефтепродуктов составляет 53 % масс., с участием модифицированного методом пропитки катализатора – 63 % масс., а в присутствии катализатора, модифицированного методом ионного обмена, выход светлых нефтепродуктов достигает 83 % масс.

### Hydrocracking of residue oil with modified halloysite

V.M. Abbasov, Cand. in Ch. Sc., H.J. Ibrahimov, Dr. in Tech.Sc.,  
G.S. Mukhtarova, Ph.Dr. in Tech. Sc., A.B. Hasanova,  
B.M. Aliyev, Cand. in Ph.-Math. Sc.,  
A.E. Alizade, Ph.Dr. in Ch. Sc.  
Institute of Petrochemical Processes

**Keywords:** hydrocracking, residue oil, halloysite, transition elements, adsorption and ion-exchange methods, gasoline fraction.

The paper presents the results of research on hydrocracking of residue oil with Ni, Mo metals of halloysite modified via ion-exchange and adsorption methods. It was defined that in the process of hydrocracking execution with halloysite in optimum conditions (430 °C, 4 MPa), the yield of light oil products is equal to 54 % mass, with the catalyst modified via adsorption method – 63 % mass, and with that modified via ion method – 83 % mass.

Ağır neft qalıqlarından keyfiyyətli motor ya-naçaqları almaq üçün hidrokrekinq effektiv proseslərdən biridir. Neftin qalıq fraksiyalarının hidrokonversiyası üçün müxtəlif texnologiyalar mövcuddur. Lakin onlar yüksək təzyiq altında (20–30 MPa) aparıldığından geniş tətbiq olunmur [1–4].

Neftdən alınan qalıq fraksiyaların tərkibində çoxlu miqdarda heteroatomlu, ağır üzvi metal birləşmələri və asfaltenlər olduğundan katalizatorun (ənənəvi hidrokrekinq proseslərində istifadə edilən tablet və qranul şəklində olan stasionar katalizatorların) səthində koks və metal birləşmələri (qalıq fraksiyaların tərkibində olan metallar) çökür. Bu da onların katalitik proseslər və texnologiyalardan istifadə etməklə bilavasitə emalında katalizatoru zəhərləyir. Ona görə də neftdən alınan qalıq məhsulların dərin emalı üçün effektiv katalizatorlardan istifadə etməklə texnologiyanın təkmilləşdirilib hazırlanması əhəmiyyət kasb edir.

Məqalədə Bakı neftlərinə alınan mazutun katalizator kimi götürülmüş halloizitin iştirakı ilə hidrokrekinq prosesinin tədqiqinin nəticələri verilmişdir.

Halloizit ikitəbəqəli alümosilikat olub, boru quruluşuna malikdir və kimyəvi tərkibinə görə kao-linitə oxşayır. Empirik düsturu  $Al_2Si_2O_5(OH)_4$  olan halloizit alümosilikatlı gil mineralıdır. Onun əsas tərkibi alüminium (20.90 %), silisium (21.76 %) və hidrogendən (1.56 %) ibarətdir.

Neft emalının dərinləşdirilməsi üçün mazutun qaz fazadan çökdürmə üsulu vasitəsilə kecid metallarıyla (Mo, Ni) modifikasiya olunmuş halloizit katalizatorunun iştirakı ilə 0.5–6 MPa təzyiqdə hidrokrekinq prosesi aparılmışdır.

Halloyizit modifikasiya edilməsi iki üsulla – hidrolyza və ion mübadiləsi yolu ilə həyata keçirilmişdir. Hidrolyza üsulu ilə Mo, Ni/Halloizit dispersləşdirilmiş sistemi hazırlayarkən halloizit 150 °C-də qurudulur, 5 %  $(NH_4)_6Mo_7-4H_2O$  və 5 %  $NiCl_2$  duz məhlulu ilə qarışdırılır, 150 °C-də növbəti dəfə buxarlandırılır və 850 °C-də dörd saat müddətində arqon mühitində Çin Respublikasının, NaBond Technologies Co. LTD firmasının CVD (Chemical Vapor Deposition) qurğusunda termiki emal edilir.

Ion mübadiləsi üsulu ilə katalizatorun hazırlanması üçün halloizit 200 °C-də iki saat müddətində qurudulduğundan sonra məsamələrində yerləşmiş metal qarışqlarını (alüminium, silisium oksidləri və hidratlaşmış sudan əlavə halloizit tərkibində çox az miqdarda  $Fe^{+3}$ ,  $Cr^{+3}$ ,  $Ti^{+4}$  və digər ionlar da var) kənarlaşdırmaq üçün (100 q) 2.5 N HCl məh-

lulu ilə işlənmişdir. Bu məqsədlə halloizit 1:10 mol nisbətində HCl məhlulu və qarışdırıcı ilə altı saat müddətində bircins qarışqı alınana qədər qarışdırılır. Proses başa çatdıqdan sonra məhlul xlor ionları tam kənar edilən qədər su ilə yuyulur və 100 °C-də qurudulur. H-forma halloizit 1:10 mol nisbətində metal xloridin suda məhlulu ilə 90 °C-də altı saat müddətində qarışdırılır, sonra 100 °C-də qurudulur və emal edilir.

Emal edilən katalizator üydülərək dispersləşdirilir, 2.5 % miqdarda mazuta əlavə edilir, 80–90 °C-də homogenləşdirilərək, həmcins olaraq qədər qarışdırılır və suspenziya hazırlanır. Alınan həmcins suspenziyanın "Ağır neft qalıqlarının hidrokrekinqi" (SPR-1) qurğusunda 0.5–6.0 MPa təzyiqdə, 430 °C temperaturda hidrokrekinq prosesi aparılmışdır.

Açıq rəngli neft məhsullarının çıxımı kataliza-

Cədvəl 1

Göstəricilər	$P_{H_2} = 2.0 \text{ MPa}; T = 430 \text{ }^{\circ}\text{C}$		
	2.5 % Halloizit	Halloyizit/Mo,Ni (H)	Halloyizit/Mo,Ni (IM)
Məhsulların çıxımı, % kütlə:			
qaz $C_1-C_4$	10	10.91	6
benzin q.b.-200 °C	25.74	27.6	33.06
fraksiya 200–360 °C	27.3	35.4	49.94
$\Sigma$ fraksiya <360 °C	53.04	63.0	83.0
qalıq >360 °C	31.96	21.13	8.72
Koks	5.5	5.0	2.1

Cədvəl 2

Göstəricilər	$P_{H_2} = 4.0 \text{ MPa}; T = 430 \text{ }^{\circ}\text{C}$		
	2.5 % Halloizit	2.5 % Halloyizit/Mo,Ni (H)	2.5 % Halloyizit/Mo,Ni (IM)
Benzin fraksiyası			
Sıxlıq, 20 °C-də, kg/m <sup>3</sup>	712.8	708.2	723.5
Karbohidrogen tərkibi:			
Parafin	26.37	25.95	30.3
i-parafin	32.76	37.88	45.08
Olefin	10	6.69	4.33
Naften	18.92	19.1	12.02
Aromatik	15.72	7.07	6.3
Oktan adədi (təd.üsl.)	65	65.5	75.0
Kükürd, % kütlə	0.0797	0.0512	0.0485
Yod adədi, q l/100 q	19.3	12.1	8.0
Donma temperaturu, °C	-60	-60	-60
Dizel fraksiyası			
Sıxlıq, 20 °C-də, kg/m <sup>3</sup>	0.8380	0.8367	0.8397
Kinematik özüflük, mm <sup>2</sup> /s, 40 °C-də	2.5599	2.6087	2.4390
Faktiki qatran, mq/100 ml	12	10	8
Kükürd, % kütlə	0.25	0.23	0.18
Donma temperaturu, °C	-25	-30	-25

torun modifikasiya üsulundan asılı olaraq dəyişir. Belə ki, mazutun 2.5 % halloizit katalizatoru ilə hidrokrekinqindən 53.04 % kütle açıqrəngli neft məhsulları alınır. Prosesi hopdurma metodu ilə Mo və Ni-lə modifikasiya edilmiş halloizit katalizatoru ilə apardıqda açıq rəngli neft məhsullarının çıxımı, metallla modifikasiya olunmamış halloizitlə müqayisədə 10 % artaraq, 63 % kütle olur. Ion mübadilə yolu ilə modifikasiya edilmiş Mo və Ni-lə halloizitdən istifadə edildikdə isə çıxm 30 % artaraq, 83 % kütlə təşkil edir. Bu zaman benzinin çıxımı 25.74 % -dən 33.06 %-ə qədər, dizel fraksiyasiının çıxımı isə 27.3 %-dən 49.94 % kütləyə qədər artır.

halloizitlə apardıqda isə izo-parafinlər 7.2 % artır, olefinlər 2.36 % azalır, oktan ədədi 75 p təşkil edir. Benzin fraksiyasiının tərkibində kükürdüñ miqdari 0.0797 %-dən 0.0485 %-ə qədər, dizel fraksiyasiında 0.25 %-dən 0.18 %-ə qədər azalır. Benzin fraksiyasiında izo-quruluşlu doymuş KH-lərin miqdarının artması, doymamış və aromatik KH-lərin isə azalması keçid metalları (Ni, Mo) ilə modifikasiya edilmiş halloizit katalizatorunun iştirakında müşahidə olunur.

Mazutun modifikasiya edilmiş halloizit katalizatorunun iştirakı ilə hidrokrekinqindən alınan benzin fraksiyasiının nüvə-maqnit rezonansı üsulu ilə qu-

Cədvəl 3

Göstəricilər	$P_{H_2} = 2.0 \text{ MPa}$ ; $T = 430^\circ\text{C}$		
	2.5 % Halloizit	2.5 % Halloizit/Mo, Ni (H)	2.5 % Halloizit/Mo, Ni (İM)
Hidrogenin qurulus grupları üzrə paylanması, %			
$H_{ar}$	2.8	1.9	8.6
$H_{el}$	1.2	0.4	1.9
$H_a$	8.8	2.2	15.0
Karbohidrogen tərkibi, %			
Aromatik	10.6	5.1	25.4
Doymamış	7.7	2.7	12.2
Naften-parafin	81.7	92.2	62.4
Oktan ədədi	65	65.5	75

Beləliklə, ion mübadilə yolu ilə modifikasiya edilmiş Mo və Ni-lə halloizitdən istifadə edildikdə açıq rəngli neft məhsullarının çıxımı hopdurma metodu ilə modifikasiya edilən halloizitlə müqayisədə 20 % kütlə çoxdur (cədvəl 1).

Mazutun 2.5 % halloizit katalizatoru ilə hidrokrekinqindən alınan benzin fraksiyasiının karbohidrogen (KH) tərkibində n-parafinlər 26.37 %, izo-parafinlər 32.76 %, doymamış KH-lər 10 % təşkil edir (cədvəl 2).

Hidrokrekinq prosesini modifikasiya edilmiş

rulus xarakteristikaları təyin edilmişdir (cədvəl 3).

Beləliklə, halloizitdən istifadə etməklə mazutun hidrokrekinqi prosesi vasitəsilə 83 % kütlə əlavə açıq rəngli neft məhsulları alınmışdır. Hidrokrekinqdən alınan benzin fraksiyası stabil olmaqla tərkibində aromatik və doymamış KH-lərin miqdarının az olması ilə xarakterizə edilir. Onun oktan ədədi tədqiqat üsulu ilə 75 p təşkil edir. Benzin fraksiyası hidrotəmizlənmədən sonra komponent kimi və ya piroliz prosesinə xammal kimi istifadə edilə bilər.

#### Əsəbiyyat siyahısı

1. Xaiyrudinov I.R., Telyashev E.G., Eze K.Ch. Termicheskiy kreking mazuta Kazakhstanskoy nefti kak analoga nigeriyskoy nefti // Mir neftproduktov, 2015, № 5, s. 24-26.
2. Gorlov Ye.G., Komov A.S., Gorlova S.Ye. Termokataliticheskaya pererabotka neftyanykh ostatkov v prisutstvii tselolitov i goryuchikh slantsev // Khimia tverdogo topliva, 2009, № 1, s. 31-39.
3. Komov A.S., Gorlov Ye.G. Termoliz mazuta i gudrona s aktiviruyushimi dobavkami dlya polucheniya svetlykh neftyanykh fraktsiy // Khimia tverdogo topliva, 2009, № 3, s. 30-39.
4. Suvorov Yu.P. Gidrogenizatsiya neftyanykh ostatkov s ispolzovaniem Co-Mo i Mo-Mn katalizatorov // Khimia tverdogo topliva, 2007, № 6, s. 26-30.

#### References

1. Khayrudinov I.R., Telyashev E.G., Eze K.Ch. Termicheskiy kreking mazuta Kazakhstanskoy nefti kak analoga nigeriyskoy nefti // Mir neftproduktov, 2015, № 5, pp. 24-26.
2. Gorlov Ye.G., Komov A.S., Gorlova S.Ye. Termokataliticheskaya pererabotka neftyanykh ostatkov v prisutstvii tselolitov i goryuchikh slantsev // Khimia tverdogo topliva, 2009, № 1, pp. 31-39.
3. Komov A.S., Gorlov Ye.G. Termoliz mazuta i gudrona s aktiviruyushimi dobavkami dlya polucheniya svetlykh neftyanykh fraktsiy // Khimia tverdogo topliva, 2009, № 3, pp. 30-39.
4. Suvorov Yu.P. Gidrogenizatsiya neftyanykh ostatkov s ispolzovaniem Co-Mo i Mo-Mn katalizatorov // Khimia tverdogo topliva, 2007, № 6, pp. 26-30.